

# "BEHCƏT ƏR-RUH" RİSALƏSİ HAQQINDA

Aydan Babayeva-Rəşidova,  
Azərbaycan Milli Konservatoriyanın doktorantı  
E-mail: aidanbabayeva@gmail.com

**O**rta əsr musiqisi haqqında dəyərli fikirləri özündə ehtiva edən risalələrdən biri "Behçət ər-Ruh" (mənəsi ruhun şadlığı, şənliyi kimi anlaşılır) risalasıdır. X-XI əsrlarda yazılan və XIX əsrədək müxtalif kitiblər tərəfindən üzü köçürülrək əlavələr edilən bu risaladə orta əsr musiqi elminə dair dəyərli və zəngin fikirlər öz əksini tapmışdır.

"Behçət ər-Ruh" risalası hal-hazırda dünyadan müxtalif əlyazmalar xəzinalarında qorunub saxlanılır. Farsdilli əlyazmalar kataloqlarının əksəriyyətində onun haqqında məlumat var. Müəllifi anonim kimi təqdim edilən bu risalənin ilk sözlərində bəlli olur ki, "bu risala ruh elmi deyilən musiqi elmi haqqındadır". Burada musiqi elminin müxtalif sahələrinə dair məlumat olduqca gözəl və canlı dilla salış və nəfis şəkildə şərhini tapmışdır. Risalənin əvvəlində musiqi elminin mənbəyi haqqında məsələlərə toxunaraq müəllifi onun yaranışının dinimizlə bağlılığını qeyd edir və müxtalif rəvayatlara yer verir. Əsərin sonrakı səhifələrində musiqinin insana göstərdiyi təsir, onun göy cisimləri ilə əlaqası, musiqi alətləri haqqında əfsanələr və onların düzəldilməsi qaydaları, müğəmən avazları, şöbələri, pərdələri, guşələri və s. haqqında müxtalif məlumatlar və ifaçılarla dəyərli məsləhətlər öz əksini tapır. Məhz burada musiqi elminə dair dəyərli fikirlərin bolluğu, zənginliyi və rəngarəngliyi Azərbaycan musiqişünaslığında risalənin ayrıca tədqiqatlara ehtiyacı problemini qaldırır. Əsərin ayrı-ayrı nüsxələri müxtalif adlar altında dünyadan müxtalif ölkələrində qorunub saxlanılır. İranın bir neçə dövlət kitabxanası və şəxsi kolleksiyalar, Kembric, Sankt-Peterburq, Stokholm və digər şəhərlərin əlyazmalar xəzinaları həmin sıradadır. Maraqlı məqam kimi bu risalənin ötan əsrin birinci yarısında Qahirədə Avropa şərqşünasları Farmer və de Borqomalenin ingilis dilində tərcüməsi şəklində çapı qeyd edilmişdir.

Risalə aşağıdakı hissələri özündə ehtiva edir:

1. Bu elmin (yani musiqi elminin) mənbəyi və başlangıcı haqqında.
2. Bir sıra müdrik insanların bu elm haqqında fikirləri (və ya

bəzi filosofların rayıları).

3. Bu elmin insan varlığı ilə əlaqası, onun insan vücudunda nisbəti, təsiri.

4. Musiqi elminin yeddi ulduz və göy cisimləri ilə əlaqası.

5. Əsas ölçülər və məqamların səsqətarları (hərəkətləri).

6. Musiqi elmi ilə poeziyanın vəhdəti.

7. Səsdüzümlərinin Merkuri və Venera planetlarının hərəkəti ilə əlaqası.

8. Hər kəsin harada və hansı nəgməni oxumalı olduğu haqqında.

9. İfa zamanı pərdələrin hansı sırları vardır? Yəni bir pərdədən digər pərdəyədək neçə bang olur (bang – avazın yaradılmasının beşinci mərhələsinin adıdır. Əgər tərənədə (avazın yaradılmasının dördüncü mərhələsi – dodaqlar sözlərin tələffüzünə əsasən açılıb bağlanır, melodiyada inkişaf baş verir) birinci dang (məqəmin səssizsəsının tetraxorda bənzər müəyyən hissəsi) istifadə edilirsə, bangda ikinci dang səslənir. Bangda melodiyanın kulminasiyası baş verir ki, bu da ovc (yüksəklik) adlanır. Burada ifaçı müxtalif texniki priyomlarını nümayiş etdirir).

10. Mütəxəssislərin musiqi elminin fərdi və ümumi şəkildə öyrənilmesi və mənimşənilmesi baradə fikirləri.

Risalənin əvvəlində musiqi elminin mənbəyi haqqında məsələlərə toxunaraq müəllif onun yaranışının dinimizlə bağlılığını qeyd edir və müxtalif rəvayatlara yer verir. Risalənin "Filosof alımların bu elmin mənbəyi haqqında söylədikləri" I babında Adəm peyğəmbərin yaradılışı zamanı onun bədəni və ruhunun birləşməsi haqqında rəvayət öz əksini tapır. Adəmin bədəni Ruhdan qorxmağa və ona nifrat etməyə başlayanda Yaradanın qüdrətinin çağırışı Cəbrayılmələyə çatır və malək inca tövsiyələr vasitəsilə Ruhun əbədi məskənə getməsinə yol göstərir. Cəbrayılmələrin Rəbbinin əmrlərinə əsasən həzin bir avazla Rast müğəmən üzərində "dəradər-tən, dəradər-tən" melodiyasını ifa edir. Müqəddəs ruh bədənə daxil olandan sonra isə «Yaradının insanda!» mövcudluğunu baş tutur. Bu fikirlər Qurani-Kərimdə öz

aksini tapır: "Mən ona ruhumdan üfürdüğüm zaman siz ona səcdə edin" (Qurani-Kərim. Hicr. 29). Bu fikirlərə biz həmçinin İran şahı Sultan Hüseyin Səfəvinin (1694-1722) sarayında faaliyyət göstərmiş sənətkar Amir xanın «Risale-i mousiki» elmi əsərində də rast galır (5, s. 285-293). Mirzə-bəyin "Musiqi haqqında risala"sında isə Rast üzərində Xəzin adlanan melodiyanın ifa olunması qeyd edilir. Sözügedən melodiya bu günümüzədək farslar tərəfindən Rast-Pəncəgah avaz-dəstgahında ifa edilir və "qəməgin melodiya" kimi anlaşıılır. İran musiqisində "Rast-Pəncəgah" adlı müğəmən olmasının fransız alimi Jan Dürinq özünün "Iran musiqisinin ənənələri və mənşəyi" adlı elmi kitabında bir daha təsdiqləyir (9). Risalənin müəllifi girişdə (bu risalə ruh elmi deyilən musiqi elmi haqqındadır) "... tənbur simində Pəncəgah nəgməsinin ah-naləsi səsləndi və Mühəyyər, Zabul və Çahargah qərarsızlığının udu Hüməyun oduna atıldı" fikirləri ilə əvvəlki fikri bir daha sübut edir.

Sonrakı səhifələrdə musiqinin insana göstərdiyi təsir, göy cisimləri ilə əlaqası, musiqi alətləri haqqında əfsanələr və onların düzəldilməsi qaydaları, müğəmən avazları, şöbələri, pərdələri, guşələri və s. haqqında müxtalif məlumatlar və ifaçılarla dəyərli məsləhətlər öz əksini tapır.

Əsərin müəllifinin anonim kimi təqdim olunması maraq doğuran məsələlərdən biridir. Əlyazmanın 3b vərəqində onun adı Əbdülhüseyn ibn Mehdi aş-Şirazi, 6a vərəqində Əbdülməmin ibn Səfiaddin ibn İzzədin ibn Mühiyəddin ibn Nemətullah ibn Qabus ibn Vəşəmgir Cürcani göstərilir, 42a və 49a vərəqlərində isə yenidən Əbdülhüseyn Şirazinin müəllifliyi öz əksini tapır. AMEA əlyazmalar İnstitutunun kataloqunda risalənin ilk müəllifi haqqında məlumatın yoxluğu və Əbdülhüseyn ibn Mehdi Şirazi tərəfindən 1872-ci ildə üzünün köçürülməsi bildirilir. Lakin tədqiqatçı G.Şəməlli öz dissertasiyasının avtoreferatında "Behçət ər-Ruh" risaləsinin müəllifinin Abd al-Məmin Səfi ad-Din olmasını qeyd edir.

İslam dünyasının musiqi elmi ənənələrinin transformasiyası dövründə yaranan musiqi risalələri formal xarakter daşımışdır. Yəni musiqi konsepsiyalarının dəyişdiyi bir dövrde "musiqi haqqında risala janrı" müəllifi risalələr vasitəsilə öz dünyagörüşünü və ideoloji təlimlərini nümayiş etdirirdi. Tədqiqatçı G.Şəməlli dövrün mədənitarixi kontekstini tahlil edərkən burada şia və sufı təlimlərinin qovuşması qənaətinə galır. Daha sonra qeyd edir ki, sufizmin ideoloji rolü daha mühüm olmuşdur.


Müəllif risaladə etnoorqanoloji məsələlərə də toxunmuşdur və

5 alətin hazırlanma qaydasından söhbət açmışdır. Bunlar aşağıdakılardır: ərgənun, barbat, qanun, müsiqər və tənbur (müəllif bu alətin adını "çalğıçıların tar adlandırdığı tənbur" kimi qeyd edir). Risalədə "Kimin hansı müsiqə alətini düzəltdiyi haqqında" bir bədən vərəqəsi var: Platon – ərgənun, Aristotel – şadərgü, Berqamalı Qalen (Ərəb dünyasında Calinus adı ilə tanınan yunan soylu romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi Claudio Halenus, təxminən e.ə. 129-200) – tənbur, Əbu Əli (İbn Sina) – ud, İshaq Mousali (X-XI əsrlər, Mosul) – yeddibandlı ney, İbn Tali – balaban, Məhəmməd Əmin Tavusi – surnay, Fərabi – santur.

Müəllif burada həmçinin 4 mələyin adını qeyd edərək 4 şəddi (yükseklik) məhz onlarla əlaqələndirir. I şəddin Cəbrayıla mənşub olduğunu qeyd edən müəllif onun Dügəh üzərində zikr eləməsini qeyd edir. Növbəti üç şədd isə belədir: II şədd – Mikayıl – Çahargah, III şədd – İsrafil – Müxalif, IV şədd – Əzrayıl – Əraq. Digər səhifələrin birində isə müəllif iki alimin – Əbu Əli Sina Məğribi və Əbu Mə'sər Bəlxinin (Ömər Əbu Mə'sər İbn Məhəmməd Bəlx, IX əsrdə yaşlılaşmış maşhur Orta Asiya münəccimi və riyaziyyatçı) adını qeyd edərək dörd şəddi təyin etmələrini bildirmişdir.

Əsərin III hissəsində musiqi terapiyası məsələlərindən də söhbət açılır. Müəllif musiqi elminin insanın vücuduna olan təsiri adlanan bu hissədə filosofların yaradıcılığında titrətə, vərəm, qulunc, bığırşağı çevriləməsi kimi bir çox xəstəlikləri musiqi elminin qanunlarına əsaslanaraq müğəmat, pərdə və qaribə nəgmələr köməyi ilə müalica etməsi haqqında geniş fikirlərə rast gəldiyini qeyd edir. III bəbin sonuncu səhifəsində müəllif yaşadığı dövrda olan musiqinin terapevtik əhəmiyyətini belə təsvir edir: "Bəla ki, hər nəgmənin yeddi göy cismi vasitəsilə müəyyən xəstəliklə əlaqəsi vardır. Qədim zamanlarda həkimlər xəstəni çalğı alətlərinin yardımına ilə sağaldardılar..." Hissənin əvvəlində həmçinin bu mövzunun təşrif (kasibə doğrama, tibb (anatomiya) elmi aspektindən) baxımından araşdırılmasının əhəmiyyətini də vurğulamışdır.

Risaladə silsiləli formalar kimi avaz və dəstgahlar verilmişdir. Avaz musiqi termini kimi dörd mənəni özündə ehtiva edir. Yəni "dəstgah" adlanan mürəkkəb modullar sistemini özündə ehtiva edən vokal üslub; dəstgaha uyğun olan köməkçi məqam sistemi; qeyri-metrik vokal üslubda səs ritmik struktur növü; orijinal vokal üslubda improvisasiya. Lakin "Behçət ər-Ruh" risalasında avaz termini silsiləli kompozisiya quruluşu kimi təqdim edilir. Buna misal kimi risaladan bir diaqramın seqmentinə nəzər yetirək.




Diagramın segmenti

Diagramın segmenti özündə beşmərhələli konsentrik quruluşu ehtiva edir. Buradan məlum olur ki, hər bir avazda – 2 mügam, 4 şöbə və 8 guşa vardır. Aşağıda isə "təsnif-e dastgah-e Səlmək" və kar-amal-e dastgahe Səlmək" yazıları vardır. Təsnif bildiyimiz kimi, vokal-instrumental janrdır. Diqqatı cəlb edən Karamal termini isə qədim musiqi kitablarının bəzisində dəstgahlar tərkibinə daxil olan guşaların adı kimi anlaşıılır... Övliya Çələbi öz "Səyahətnamə"sində xananda dəriş Ömrə Gülşəninin nəğməkarlıq sənətini alqışlayaraq yazar ki, o, Segah məqamında nə qədər "kar, nəqş, səvt, zikr, zəcəl, təsnifat, qollar, şərqiyyat, ərasəfiyyat" var isə hamisini böyük məharətlə ifa edirdi (2, sah. 73). Diagramda verilən Səlmək avazının quruluşunu nəzərdən keçirək:

Səlmək							
Busəlik				Rast			
Səba	Əşiran	Rəngah	Mübəttiqə				
Bayati	Hicazi-nazik	Zirkeş	Behri-nazik	Mavəliya	Səmai	Əraq	Dügah
Təsnif Səlmək				Kar-amal dəstgah Səlmək			


Risalada diqqəti cəlb edən məqamlardan biri də dəstgahlar haqqında məlumatları özündə əks etdirən illüstrasiyadır. X-XI əsrlərdə dəstgah forması mövcud olmadığı üçün illüstrasiyanın XIX əsrda katib tərəfindən risalaya əlavəsi güman edilə bilər (illüstrasiya 8).



Bir neçə muğamın bir-birinin ardınca səslənməsi nəticəsində yaranan kompozisiya muğam məcməsi və muğam dəstgahı adlanır. Fars musiqişünası K.Katçı "dəstgah" sözünü iki qisma bölərək "dəst" – al, "gah" – yer, məkan kimi təqdim etmişdir. Bununla bərabər, Əli Həsəbinin fikirlərinə əsaslanaraq qeyd etmişdir ki, "gah" sözü "qat" pəhləvi sözündən əmələ gəlmışdır və pəhləvi dini musiqisi kimi anlaşıılır.

İllüstrasiyada dörd dəstgahın şöbələrinin adı təsvir olunmuşdur: Rast Pəncəgah, Hüseyni və Segah, Humayun-o-Dügah, Çahargah-o-Müxalif. Özündə dəstgahın enən melodik xarakterini ehtiva edən 4 üçbucaq figuru 4 zirvə sferanı təsvir edir; qara və qırmızı mürəkkəbə qeyd olunub. Sakral mərkəz isə qırmızı mürəkkəbə çəkilən 8 bucaqlı figurdur. Mərkəzi dairənin mərkəz hissəsinin səkkiz hissəyə bölünməsi Cənnət bağlarının səkkiz qapısına işarədir. Həmçinin mərkəzi dairədə dörd «həyat axını» boyunca gedən və su dalğasına bənzəyən dörd hissə hər bir dəstgahda ifalanan şöbələrin ardıcılığını əks etdirir.

Bu diaqram görünüşünə görə buddistlərin "mandala" sənətini xatırladır.



"Hər kəsin harada və hansı nəğməni oxumalı olduğu haqqında" fəslində müəllif musiqinin hər tayfanın yanında onun təbiatınə uyğun pərdədə oxunması vacibliyini qeyd etmişdir.

Müəllif girişdə (

اَفْ رِسْلَتْ دُرْ مُوْرَدْ حَلْمْ مُوسِيْقِيْ اَسْتَ. كَهْ رُوحْ حَلْمْ اَنْ اَسْتَ

) qeyd edir ki, risalənin yaranması Əbdülhüseyn İbn Mehdi əş-Sirazı Mahmud Qəznəvi sarayında baş tutmuşdur. Sultan Mahmud Qəznəvinin 971-1030-cu illərdə yaşamasını və 998-1030-cu illərdə Qəznəvilər dövlətinə hökmədarlıq etməsini nəzərə alaraq "Behçət

ər-Ruh" risaləsini X-XI əsrlərə aid edə bilərik. Lakin əlyazmada Əbdülqadir Marağayının, Nacmaddin Kövkəbinin, Şeyx Fəridəddin Əttarın şeirlərindən istifadə tədqiqatçıların yanılmalarına sabəb olan məqamlardan biridir. Əsərin sonuncu səhifəsində katib "musiqiya dair bu risalə çərşənbə günü, 1233-cü ilin rəbiüləvvəl ayının iyirmisi Qacariyyə hökumətinin dövründə müsəlman Kaşan şəhərində sona çatdı" sözlərini qeyd edir. Bu isə milad tarixi ilə 21 yanvar 1818-ci ilə istinad edir. Zənnimcə, bu cümlələr məhz katibin risaləyə əlavəsidir.

### Ədəbiyyat:

1. R.Kaleqī, Nazar-ī be mūsīqī II, Tehran, 1317 Š./1938, pp. 111-12.
2. Bədəlbəyli Ə. İzahlı monoqrafik lüğət. B., 2017, 511 s.
3. Behçət ər-Ruh. Azərbaycan MƏA Məhəmməd Füzuli adına əlyazmalar İnstitutunun xəzinəsi. M-448.
4. Шамилли Г. Классическая музыка Ирана: фундаментальные категории теории и практики: диссертация ... доктора искусствоведения : 17.00.02 / Шамилли Гультекин Байджан кызы; (Место защиты: ФГНИУ "Государственный институт искусствознания").- Москва, 2009.- 410 с.
5. Г. Шамилли. Предисловие к публикации «Трактата о музыке» Мирза-бя // Искусство Востока. Художественная форма и традиция. СПб., 2004.
6. Гейзер Э. Стабильное и мобильное в семантике и драматургии канонических произведений. «Современные проблемы филологии, искусствоведения и культурологии» Материалы международной заочной научно-практической конференции. 14 августа 2012 г. 113 с.
7. Виноградов В. Классические традиции иранской музыки: М., Советский композитор, 1982, 184 с.
8. Багирова, Санubar Юсуфовна Проблемы мугамного формообразования : Дис. ... канд. искусствоведение : 17.00.02. Баку, 1984.
9. During J. Musique d'Iran : La tradizione in questione (trad. Giovanni De\_Zorzi), Milan, Ricordi, coll. «Popoli & musiche », 2005, 232 p.

### Резюме

Бехҗят ар-Рух (что означает счастье и радость души) является одним из трактатов, содержащих ценные идеи о средневековой музыке. Важные вопросы, представляющие интерес в этом трактате, были рассмотрены в статье.

**Ключевые слова:** трактат, бехҗят ар-рух, музыка, наука.

### Summary

Bahjat ar-Rukh (which means happiness and joy of the soul) is one of the treatises containing valuable ideas about medieval music. Important issues of interest in this treatise were examined in the article. Here, too, were analyzed diagrams and illustrations that reflect information about dastgah and avaz.

**Key words:** treatise, Bahjat ar-Ruh, music, science.